

RUSLAN MƏMMƏDOV

AMEA Naxçıvan Bölümü

E-mail: ruslan\_rtm@yahoo.com

## GÜNƏŞ KÜLƏYİNİN FİZİKİ PARAMETRLƏRİ

*Təqdim olunan işdə Günəş küləyinin yaranma mexanizmi haqqında məlumat verilir və Yer orbiti yaxınlığında Günəş küləyinin fiziki parametrlərinin hesablanmış və müşahidə olunmuş qiymətləri tədqiq olunur. Məqalədə qeyd olunur ki, Günəş küləyinə aid fiziki parametrlərin təyin olunmuş qiymətləri Günəş tacının qəbul olunmuş modelinə uyğundur.*

**Açar sözlər:** Günəş küləyi, Günəş tacı, maqnit sahəsi, magnitosfer, plazma, Günəş fəallığı.

Məlumdur ki, Günəş tipli ulduzların dərinliyində istilikkeçirmənin rolü azdır, enerji əsəsən şüalanma vasitəsi ilə daşınır. Lakin Günəşin üst qatlarına doğru temperatur azalır, Günəş maddəsinin temperaturu azaldıqca ionlaşma azalır, neytral hidrogen atomları şəffaflığı azaldır, enerjinin şüalanma ilə daşınması qeyri effektiv olur və Günəşin mərkəzindən uzaqlaşdıqca temperaturun azalması sürətlənir. Günəşin dərinliyindən qalxan hər bir günəş maddəsini elementar həcmiin temperaturu ətraf plazmaya nisbətən yüksək sıxlığı isə aşağı olur, bu isə dayanıqsız konveksiya yaradır. Günəşin mərkəzindən  $r > 0,86R_\odot$  enerji əsəsən konveksiya ilə daşınır. Günəşin kənar qatlarında intensiv burulğanlığın yaranması bir tərəfdən enerjinin daşınmasını təmin edir digər tərəfdən isə plazmada konvektiv burulğanlıq maqnit səs dalgaları yaradır. Günəş səthinə doğru Günəş maddəsinin sıxlığı azalır, belə bir mühitdə yayılan səs dalgaları zərbə dalgalarına çevirilir. Zərbə dalgaları maddə tərəfindən effektiv udulur və maddə Günəş tacında  $(1-3) \cdot 10^6$  dərəcəyə qədər qızır. Bu zaman Günəşin qravitasıya sahəsi tacda, bir çox protonları saxlamağa kifayət etmir, Günəş tacı planetlərarası fazaya doğru genişlənir – Günəş küləyi yaranır.

Yerüstü və peyk müşahidələrindən məlumdur ki, Günəş fəallığı fazasından asılı olaraq Günəş küləyi plazmasının tərkibi həm də əlavə tac atımları ilə də təyin olunur. Yerə çatarkən bu plazma kütłələri Yerin maqnitosferində güclü həyəcanlaşmala səbəb olur. Bu cür maqnit həyəcanlaşmalarına geomaqnit qasırğalar deyilir. Büyük sürətlə Yer atmosferinə daxil olan yüksülü zərrəciklər atmosferdəki fiziki şəraiti də dəyişdirə bilir. Yerdəki eko və texno sistemlər bu cür dəyişikliklərə çox həssasdırlar. Bunu nəzərə alaraq Günəşdən plazma axınının yaranma səbəblərinin aydınlaşdırılması çox aktualdır.

Günəş küləyinin sürəti 300-700 km/san arasında dəyişilir. Bu dəyişməni Parker modelində Günəş tacının temperaturun dəyişilməyi ilə izah etmək olar. Müşahidələr göstərir ki, yüksəksürətli axınların səbəbi tac dəlikləridir. Tac dəliklərində temperatur orta temperaturdan aşağıdır. Sabit Günəş küləyinin mövcudluğu haqqında ilk dəllər 1950-ci illərdə alman alimi Birman tərəfindən komet qurruqlarına təsir edən qüvvələri tədqiq edərkən əldə edilmişdir. 1957-ci ildə Eugene Parker Günəş tacı maddəsinin tarazlıq şərtlərini təhlil edərək göstərdi ki, tac hidrostatik tarazlıq halında qalmayaraq geniş-

lənməlidir və tac maddəsinin genişlənmə sürəti səsin sürətindən yüksək olmalıdır. 1959-cu ildə Sovet kosmik aparatı olan "Luna-1" Güneş küləyini tədqiq etmiş və ilk dəfə olaraq Güneş küləyinin gücünü ölçmüştür. Eugene Parkerin nəticələri 1959-cu ildə Sovetin "Luna-2" və 1962-ci ildə isə ABŞ-in "Mariner-2" kosmik aparatları tərəfindən təsdiq olundu. Güneş küləyinin yerətrafi fəzada orta fiziki parametrləri cədvəl 1-də əks olunmuşdur. Cədvəldəki məlumatlar [8]-dən götürülmüşdür.

Cədvəl 1

**Yer orbitində Güneş küləyinin orta fiziki parametrləri**

Sürəti ( $v$ )	400 km/san
Protonların sıxlığı ( $n, \text{sm}^{-3}$ )	$6 \text{ sm}^{-3}$
Protonların temperaturu ( $T_p, \text{K}$ )	$5 \cdot 10^4 \text{ K}$
Elektronların temperaturu ( $T_e, \text{K}$ )	$1,5 \cdot 10^5 \text{ K}$
Magnit sahəsinin gərginliyi ( $P, \text{E}$ )	$5 \cdot 10^5 \text{ E}$
Proton axınının sıxlığı ( $n \cdot v, \text{sm}^{-2} \text{san}^{-1}$ )	$2,4 \cdot 10^8 \text{ sm}^{-2} \text{san}^{-1}$
Kinetik enerji axınının sıxlığı ( $w \cdot n \cdot v, \text{erg} \cdot \text{sm}^{-2} \text{san}^{-1}$ )	$0,3 \text{ erg} \cdot \text{sm}^{-2} \text{san}^{-1}$

Güneş küləyi yüksək temperaturlu plazma selindən ibarətdir. Güneşdə fiziki şəraitlər ki, plazma axınları magnit sahəsini də özü ilə daşıyır. Bu səbəbdən Güneş küləyində yüksək səviyyədə ionlaşmış qaz halindəki plazma magnit sahələrini hətta Güneş sisteminiñ hüdudlarından konara bəla daşıya bilir. Güneşdən uzaqlaşdırıq Güneş küləyi maddasının temperaturu nəzərə çarpacaq dərəcədə aşağı düşə bilər. Ancaq plazma qazı həddindən artıq seyrək olduğundan, proton və elektronların birləşmə ehtimalı çox az olur [4, 7].

Güneş küləyini əmələ gətirən plazma selini sürətinə görə iki sinif ayırmış olar: yavaşsürtüli ( $\approx 300 \text{ km/san.}$ ) və yüksəksürtüli (600-700 km/san.) axınları. Yüksəksürtüli axınlardan Güneş tacında magnit qüvvə xətlərinin radial istiqamətdə olduğunu sahələrdə əmələ göllərdir. Bu sahələrin böyük bir hissəsi tac deşliklərinin olduğunu sahələrdür [2]. Yavaşsürtüli axınlardan çox güman ki, magnit sahələrinin tangensial komponentlərinin üstünlük təşkil etdiyi zonalarla bağlıdır. Cədvəl 2-də yer orbitinin yaxınlığında Güneş küləyinin iki komponentinin (yavaşsürtüli Güneş küləyi və yüksəksürtüli Güneş küləyi) fiziki parametrləri verilmişdir. Cədvəldəki məlumatlar [5]-dən götürülmüşdür.

Cədvəl 2

**Yer orbitinin yaxınlığında yavaşsürtüli və yüksəksürtüli Güneş küləyinin fiziki parametrləri**

Parametr	Yavaşsürtüli Güneş küləyi	Yüksəksürtüli Güneş küləyi
Protonların sıxlığı ( $n, \text{sm}^{-3}$ )	11,9	3,9
Sürəti, ( $v, \text{km/san.}$ )	327	702
Proton axınının sıxlığı ( $n \cdot v, \text{sm}^{-2} \text{san}^{-1}$ )	$3,9 \cdot 10^8$	$2,7 \cdot 10^8$
Protonların temperaturu ( $T_p, \text{K}$ )	$3,4 \cdot 10^4$	$2,3 \cdot 10^5$
Elektronların temperaturu ( $T_e, \text{K}$ )	$1,5 \cdot 10^5$	$1,0 \cdot 10^5$
$T_e / T_p$	4,4	0,45

Güneş sisteminiñ daxilində Güneş küləyinin təbiətini öyrənmək üçün kosmik aparatlardan geniş istifadə olunur. Kosmik aparatların çoxu yüksək hissəciklərin qeyd olunması üçün lazım olan zəruri avadanlıqlarla təchiz olunur. Bu avadanlıqların demək olar ki, əksəriyyətinin işləmə principinin əsasında yüksək hissəciklərə toqquşma zamanı yanğın fiziki və kimyəvi effektlər durur. Qeyd etmək lazımdır ki, Güneş küləyinin Güneş

sisteminin hər yerinə yayılması məhz kosmik aparatlarla aparılan tədqiqatlar nəticəsində öz təsdiqini tapmışdır. Güneş küləyinin aşkar çıxarılması və parametrlərinin ölçülməsində bir çox kosmik qurğularla yanaşı amerikalıların yaratdığı "Mariner II" və "Ekspoler X" kosmik aparatlarının xüsusi rolü olmuşdur. Bu aparatların olduğu hər yerdə Güneş küləyinin fasılısız olaraq "asıylı" isbat olunmuş və məlum olmuşdur ki. Yerin yaxınlığında fasılısız Güneş küləyinin sürəti 400 km/san ətrafındadır [3].

Güneş küləyi. Güneşdən galan plazma selinin daima dayışan mürəkkəb bir sistemdir. Güneş küləyinin mənbəyi Güneş atmosferinin mexaniki qızmasıdır, lakin bu enerjinin konversiyası ətraflı məlum deyil. Güneş küləyində müşahidə olunan müxtəlif tərkiblilik, irimiyəş magnit sahələri və onlara müvafiq olan Güneş atmosferinin strukturları ilə bağlıdır. Güneş küləyi enerjidən əlavə özü ilə öz oxu ətrafında sırlanan Güneşdən hərəkət miqdarının momentini də aparır. Güneş küləyinin intensivliyi və sürəti bəzən sabit, bəzən isə dəyişən olur. Turbulentliyə meylli olan Güneş küləyinin hərəkət sürəti Güneş faaliyyəti dövrü yüksək olur. Güneş küləyinə aid olan fiziki parametrlərin təyin olunmuş qiymətləri Güneş tacının qəbul olmuş modelinə uyğundur. Həmin modelə görə Güneş küləyindəki yüksək hissəciklərin hərəkəti magnit sahələri tərəfindən istiqamətlərin. Kosmik aparatlar vasitəsi ilə aparılan müşahidələr göstərir ki, Güneş küləyinin sürəti və sıxlığı mütləküdə olaraq dəyişir və sektorların sərhədində bu parametrlər kəskin artır. Sektorların sərhədindən keçəndən 2 gün sonra plazmanın sıxlığı çox sürətlə artır [4]. Sonrakı 2 və ya 3 gün ərzində tədricən azalmağa başlayır. Güneş küləyinin sürəti maksimuma çatandan 2-3 gün sonra azalmağa doğru gedir.

### ƏDƏBİYYAT

- Hüseynov R.Ə. Ümumi astrofizika. Bakı: Bakı Universiteti, 2010, 368 s.
- Мирошниченко Л.И. Солнечная активность и Земля. Москва: Наука, 1981, 250 с.
- Пудовкин М.И. Солнечный ветер // Соросовский образовательный журнал. 1996, № 12, с. 87-94.
- Коваленко В.А. Солнечный ветер. Москва: Наука, 1983, 215 с.
- [https://ru.wikipedia.org/wiki/Солнечный\\_ветер](https://ru.wikipedia.org/wiki/Солнечный_ветер)
- [https://en.wikipedia.org/wiki/Solar\\_wind#History](https://en.wikipedia.org/wiki/Solar_wind#History)
- [https://tr.wikipedia.org/wiki/Güneş\\_rüzgarı](https://tr.wikipedia.org/wiki/Güneş_rüzgarı)
- <http://www.astronet.ru/db/msg/1188678>

Руслан Мамедов

### ФИЗИЧЕСКИЕ ПАРАМЕТРЫ СОЛНЕЧНОГО ВЕТРА

В представленной работе описывается механизм возникновения солнечного ветра, и исследуются расчетные и наблюдаемые значения физических параметров солнечного ветра вблизи орбиты Земли. Указывается, что расчетные значения физических параметров солнечного ветра соответствуют принятой модели солнечной короны.

**Ключевые слова:** солнечный ветер, солнечная корона, магнитосфера, поток плазмы, солнечная активность.

## PHYSICAL PARAMETERS OF THE SOLAR WIND

The mechanism of solar wind occurrence is described in this paper, and the calculated and observed values of the physical parameters of the solar wind near the Earth's orbit are studied. It is indicated that calculated values of the physical parameters of the solar wind correspond to the accepted model of the solar corona.

**Keywords:** *solar wind, solar corona, magnetic field, magnetosphere, plasma stream, solar activity.*

(AMEA-nın müxbir üzvü Namiq Cəlilov tərəfindən təqdim edilmişdir)